

---

**Şirkətlərin innovativ ideyalarının inkişafı ilə bağlı vəziyyətin öyrənilməsi ilə  
bağlı keçirilimiş sorğunun nəticəsinə dair təqdimat**



**Azərbaycan Respublikasının  
Kiçik və Orta Biznesin  
İnkişafı Agentliyi**

# Ümumi məlumat



Azərbaycan Respublikasının  
Kiçik və Orta Biznesin  
İnkişafı Agentliyi

**Respondentlərin sayı:** 168 KOB subyekti

**Sorğunun keçirilmə müddəti:** 2022-ci ilin sentyabr-oktyabr ayları

**Sualların sayı:** 10

**Sorğunun əhatə dairəsi:** ölkə üzrə

**Sahibkarların fəaliyyət sahəsi:** sənaye, kənd təsərrüfatı, təhsil, turizm, qida, istehsal, ticarət, tikinti və s.

**Sahibkarların kateqoriyası:** mikro-126, kiçik-25, orta-17


**Sahibkarları hüquqi statusu:** fiziki şəxslər-104, hüquqi şəxslər-64

Sorğu telefon zəngi vasitəsilə həyata keçirilmişdir.

Məlumatların audit yoxlamasını həyata keçirməmişik və bu məlumatların dəqiqliyi və etibarlılığına dair heç bir formada rəy və ya əminlik bildirmirik.



# Qlobal trendlərə və yeni texnologiyaların, o cümlədən rəqəmsal və qənaətcil istehsal texnologiyalarının tətbiqinə meylliliyinizi qiymətləndirin (nəfərlə)



Azərbaycan Respublikasının  
Kiçik və Orta Biznesin  
İnkişafı Agentliyi



## Müəssisənizin innovativ inkişaf strategiyası varmı?

Bəli – 72 subyekt



Xeyir – 96 subyekt



## Sahibkarlıq fəaliyyətinizdə innovasiyaların yaradılması üçün xərclər nəzərdə tutulurmu?

Bəli – 61 subyekt




Xeyir – 107 subyekt




Azərbaycan Respublikasının  
Kiçik və Orta Biznesin  
İnkişafı Agentliyi

# Sahibkarlıq fəaliyyətinizə uyğun müasir innovativ texnologiyalardan tətbiq edirsinizmi?



## İnnovativ ideyalarınızı biznes fəaliyyətinizdə sınaqdan keçirirsinizmi?



# İnnovativ sahibkarlığın inkişafı ilə bağlı dövlət dəstəyi mexanizmləri barədə məlumatınız varmı?

Bəli – 85 subyekt



Xeyir – 83 subyekt




## Müasir innovativ trendlərin sahibkarlıq fəaliyyətinizə təsirini müəyyən edirsinizmi?

Bəli - 58 subyekt



Çətinlik çəkirəm – 10 subyekt



Bu barədə düşünməmişəm – 51 subyekt



Xeyir – 49 subyekt



# Nəticə

---

- Sorğuda iştirak edən sahibkarların 58%-i qlobal trendlərə və yeni texnologiyaların, o cümlədən rəqəmsal və qənaətcil istehsal texnologiyalarının tətbiqinə meylli olduğunu bildirib;
- Sahibkarların 42%-i innovativ inkişaf strategiyasının olmadığını qeyd edib;
- Sahibkarların 64%-i fəaliyyətində innovasiyalar üçün xərclər nəzərdə tutulmadığını bildirib;
- Sahibkarlıq fəaliyyətinizə uyğun müasir innovativ texnologiyalardan tətbiq edirsinizmi sualın respondentlərin 51 %-i «xeyir» cavabını verib.
- Sahibkarların 50%-i innovativ ideyalarının biznes fəaliyyətində sınaqdan keçirmədiyini bildirib;
- İnnovativ sahibkarlığın inkişafı ilə bağlı dövlət dəstəyi mexanizmləri barədə məlumatınız varmı sualına respondentlərin 51 %-i «bəli» cavabını verib;
- Respondentlərin 35%-i müasir innovativ trendlərin sahibkarlıq fəaliyyətinə təsirini müəyyən edə bildiyini qeyd edib.

# Tövsiyələr

---

- Sahibkarların innovasiya fəallığının artırılması üçün innovasiyaların əhəmiyyəti haqqında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
- İnnovativ layihələrə və startaplara dəstək mexanizmləri barədə məlumatlılığın artırılması;
- Sahibkarların innovativ və startap layihələrinin dəstəklənməsi istiqamətində tədbirlərin görülməsi;
- Biznes subyektlərinin rəqəmsal mühitə keçidinin təmin edilməsi üçün xidmət platformalarından istifadə etmələrinin stimullaşdırılması.





**Diqqətinizə görə təşəkkür edirik**

